

Tarix və onun problemləri, № 3 2011

**BAYRAMOVA BIRCƏ ƏFQAN QIZI**  
*BDU-nun Tarix fakültəsinin dissertantı*  
*e-mail: birce\_bayramova@hotmail.com*

**ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ  
 İSTIQAMƏTINDƏ “907-Cİ MADDƏ” HƏLL OLUNMAMIŞ PROBLEM KİMİ**

**Açar sözlər** 907-ci maddə, Azadlığa Dəstək Aktı, ATƏT, ABŞ, Konqres, humanitar yardım

**Ключевые слова** 907 статья, Акт в Поддержку Свободы, ОБСЕ, США, Конгресс, гуманитарная помощь

**Key words** Section 907, Freedom Support Act, OSCE, USA, Congress, humanitarian aid

SSRİ parçalandıqdan sonra yeni yaranmış müstəqil dövlətlərə ABŞ konqresi tərəfindən həmin dövlətlərin inkişafına yönəlmış “Azadlığa Dəstək Aktı” qəbul edildi. Həmin qanuna əsasən, müstəqil dövlətlərə müəyyən yardımlar ayrılmalı idi. Lakin Konqres 1992-ci il oktyabrın 24-də Azərbaycanı guya Ermənistani blokadaya salmaqdə günahlandırib, “Azadlığa Dəstək Aktı” na 907-ci əlavəni qəbul etdi. Bu maddə Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan bir ağır maddə idi (1). 907-ci Maddənin 9-cu bəndində xüsusilə göstərilirdi: “Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu barədə Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərile bilməz.”(1).

Beləliklə, bu qanun layihəsi senator Con Kerrinin və erməni lobbi təşkilatının dəstəyilə konqresmen Ueyn Ovens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü. 1992-ci ildə erməni lobbisinin təzyiqi nəticəsində Konqres tərəfindən qəbul olundu (2).

1992-ci ildə ABŞ ilə diplomatik münasibət yaradılsa da, 1993-cü ilin ortalarına qədər əlaqələrin inkişafi sahəsində elə bir ciddi addım atılmamışdı.

Azərbaycan- Amerika münasibətlərinin bu və ya digər məsələləri son illərdə ABŞ-ın rəsmi dövlətləri, hökumət, Konqresin xüsusi müzakirə obyektiñə çevrilmişdi. 907-ci maddənin ləğvi, Azərbaycan ABŞ hökuməti tərəfindən yardımlar göstərilən qanuni yolları barədə müxtəlif səviyyələrdə müntəzəm müzakirələr aparılmış və bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir.

Hökumət dairələrində “Azadlığa Dəstək Aktı”na “907-ci maddə” nin ləğv edilməsinə tərəfdar çoxaldı. ABŞ administrasiyası Konqresə müraciət edərək 2002-ci ildə Azərbaycana yardımın 46 % artırılmasını, Ermənistana verilən yardımın 22 % azaldılmasını təklif etdi. 2001-ci il yanvarın 7-də Heydər Əliyevin ABŞ-ın Milli Demokratiya Institutunun nümayəndə heyəti Riçard Kozlariç ilə səhbətində milli demokratik institutun Azərbaycandakı fəaliyyətinə və ölkədə demokratik proseslərin inkişaf etdirilməsinə sizin yüksək qiymət verdiyi vurğulanmış, münaqişənin həlli yolunu yalnız sülhə tapılacağı söylənmişdir (3). Həmin il fevralın 26- da ABŞ səfiri ilə danışqlarda qeyd olunurdu: “Azərbaycan Respublikasında ikili fikir meydana gəlmişdi. Bəziləri mühərabənin sülh yolu, bəziləri isə mühərabəni davam etdirməklə əldə edəcəyini bəyan edirdilər.” Ekspertlərin də söylədiklərinə görə, əvvəla mühərabəni davam etdirmək istəyən ölkədə fövqəladə vəziyyət elan olunmalı, ikincisi, bütün siyasi partiyalar bağlanmalı, ümumi səfərbərlik elan olunmalıdır. Hami mühərabəyə cəlb olunmalıdır. 2001-ci ildə Azərbaycanın mühərabə edəcək iqtisadi gücü belə son dövrlərə nisbətən zəif idi (4,578).

Bu məsələ dəfələrlə milli məclisdə müzakirə olunmuş və sülh yolu ilə torpaqların geri qayıtması qənaətinə gəlmişlər.

2001-ci il aperin 3-də Heydər Əliyev Ki Uest şəhərində Harri Trumen adına Kiçik Ağ Evdə ABŞ-ın Dövlət Katibi Pauell ilə görüşdü (5,351). Bu görüşün xüsusi xarakteri ondan ibarət idi ki, ilk

Tarix və onun problemləri, № 3 2011

dəfə olaraq ATƏT-in Minsk qrupu elə bir formatda toplaşmışdı ki, ATƏT-in Minsk qrupunun həmsədrleri, Ermənisan və Azərbaycan Prezidentləri, digər görüş iştirakçıları ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə etmişlər. Heydər Əliyev verdiyi bəyanatda vurğuladı : “Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə qeyri-konstruktiv mövqə tutmuşdur. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işgal etdiyinə və danışıqlarda bu üstünlükldən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik” (6). Münaqişənin həlli istiqamətində əsas problem “907-ci maddədən” aradan qaldırılması məsəlesi olmuşdur. Azərbaycanla ABŞ arasındaki münasibətlərdə yeganə uğursuz aspekt bu maddə oldu (4,172). Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Arxiv materiallarında iki ölkə arasında bu məsələ ilə əlaqədar ABŞ ilə bir çox görüşlər oldu. 2001-ci il yanvarın 9- da Nümayəndələr Palatasının Respublika fraksiyasının 6 nümayəndəsi (Çak Hegel- Nebrask ştatı, Sem Braunberk -Kansas ştatı, Kreyq Tomas- Vayominq şt., Qordon Smit- Oregon şt., Riçard Luqar- Indiana şt., eləcə də xarici işlər üzrə Komitənin sədr vəzifəsini tutan Cessi Helms – Şimali Korolin) Amerika prezidentinə “səlahiyyətindən istifadə edərək 907-ci maddənin” ləğv olunması barədə məktub göndərdilər. Lakin bu məsələ olduğu kimi qəidi (7).

907-ci maddəyə qarşı mübarizədə səfirliyin səyləri 11 sentyabr hadisələri nəticəsində xüsusi aktuallıq əldə etdi. Azərbaycanın antiterror kampaniyasına qeyd- şərtsiz qoşulması, ölkə ərazisinin müttəfiqlər üçün strateji əhəmiyyət daşımıası bu məsələsini Konqres qarşısında yenidən qaldırdı. Həmin ildə, Kansas ştaundan olan respublikaçı- senator Sem Braunberk ABŞ-in Qanunverici orqanında 907-ci maddənin aradan qaldırılması təklifini irəli sürdü. 9 oktyabrda intensiv konsultasiyalardan sonra, senator Senatin iclasında 907-ci maddənin dayandırılmasına (waiver) qeyd- şərtsiz hüququn ABŞ prezidentinin ixtiyarına buraxılması ilə razılaşaraq öz qanunverici təşəbbüsünü təqdim edərək çıxış etdi. O zaman ABŞ-in antiterror kampaniyasına qoşulan müttəfiqləri ilə qarşılıqlı əlaqə yaratması daha vacib idi. Bunun üçün bəzi maneələr aradan qaldırılmalı idi (7).

2001-ci ilin hərbi əlaqə planında nəzərdə tutulan 21 tədbir tam həyata keçirildi. 907-ci maddənin mənfi təsirini nəzərə alaraq Amerika tərəfinə hərbi əməkdaşlığı genişləndirmək üçün Türkiyə vasitəsilə regionda tutarlı addımların atılması məsləhət görüldü. Nəticədə ABŞ Müdafiə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının birgə Qafqaz işçi qrupu yaradıldı. Həmin işçi qrupun 2001-ci il ərzində iki iclası keçirildi və Türkiyə vasitəsilə Azərbaycan və Gürcüstana müdafiə və təhlükəsizlik sahəsində yardımların istiqamətləri müəyyən edildi. Corc Buşun birinci prezidentliyi müddətində ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoydu. 907-ci düzəlinin aradan qaldırılması nəticəsində əlaqələrdə müsbət döñüklük yarandı. Antiterror koalisiyasının fəal üzvünə çevrilmiş Azərbaycan Əfqanistan və İraqda həyata keçirilən əməliyyatlarda hərbi-siyasi, mənəvi dəstək verdi. Azərbaycanın NATO qoşunları tərkibində sülhməramlı missiyada iştirakını Vaşinqton yüksək qiymətləndirdi (8,28 yanvar, 2005-ci il). Hərbi əməkdaşlığı gücləndirmək məqsədilə Pentaqondan Konqres qarşısında 907-ci maddədən bir neçə istiqamət üzrə istisnalara dair qanunvericilik təşəbbüsü ilə çıxış etməsi xahiş edildi. Hər şeydən əvvəl, NATO-nun “Sühl Naminə Tərəfdəşlik” programı çərçivəsində Amerika ilə münasibətlərin genişləndirilməsi məqsədilə (Azərbaycan 1994-cü ildən bu programda iştirak edir) istisnaya nail olunmasının zəruriliyi, xüsusi olaraq NATO-nun SNT programında tərəfdəş ölkə kimi fəal iştirak edən Azərbaycanın ABŞ-in maliyyə dəstəyindən və “Varşava Təşəbbüsü” hərbi programından kənarda qaldığı bildirildi. Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-in Beynəlxalq Hərbi Təhsil və Təlim Programına (İMET) cəlb edilməsi üçün 907-ci maddədən (1992-ci il 102-511 sayılı qanun aktı) istisnaya nail olunması və ya bu maddəyə edilmiş mövcud düzəlişlər çərçivəsində yuxarıda qeyd olunan programın həyata keçirilməsi üçün imkanların axtarılmasının zəruriliyi vurğulanıb, Azərbaycan Silahlı Qüvvələri zabitlərinin ABŞ-in Ali hərbi məktəblərində təhsil alması, onlar üçün dil kurslarının təşkilinin ölkələr arasında hərbi əlaqələrin inkişafına daha da kömək edəcəyi dəfələrlə qeyd edildi (9).

Tarix və onun problemləri, № 3 2011

Belə ki ABŞ hökuməti və ABŞ Konqresi 907-ci maddənin bütün bu dövr ərzində ABŞ-in Milli maraqlarına nə qədər zərər vurdığını və təhlükəli olduğunu anlamağa başladı. Prezident Corc Buş 907-ci maddənin müvəqqəti dayandırılması ilə bağlı 2002-ci ilin yanvarında qərar qəbul eməklə ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi yolunda olan başlıca maneəni həmişlik olmasa da, müəyyən müddətə aradan qaldırdı (10,193).

2002-ci il aprelin 5-də Ross Uilsonla Heydər Əliyev səhbət zamanı 907-ci maddənin aradan qaldırılmasının iki ölkə arasında qarşılıqlı əlaqələrə nə qədər yardım etdiyi vurgulandı (11). Həmin il iyulun 20-də GUÖAM -in üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Heydər Əliyev Yaltada ABŞ dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylorla danışqda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə fikir mübadiləsi apardı. Avqustun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda, Azərbaycan ilə Ermənistən sərhədində Heydər Əliyev ilə Robert Koçaryan arasında təkbətək görüş keçirildi. Heydər Əliyev bəyanatında ATƏT-in Minsk qrupunun bu problem ilə bağlı davamlı keçirdikləri görüş, tədbirlərlə yanaşı iki prezidentinin də şəxsi görüşlərinin faydalı olacağını söylədi. 2002-ci il sentyabrın 13-də BMT Baş Məclisinin 57-ci sessiyasının Ümumi müzakirələrində iştirak edən Azərbaycanın keçmiş səfiri Vilayət Quliyev ABŞ dövlət katibinin müavini E. Consonla səhbətdə terrorizmə qarşı mübarizə, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəliliyi, sərhədlərin və gömrük xidmətlərinin möhkəmləndirilməsi və ticarətin təşviq edilməsinə dair layihələr haqqında fikir mübadiləsi apardılar (12,647).

2002-ci il sentyabrın 28-də Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrleri – Rudolf Perina, Nikolay Qribkov, Üq Pernen, Rusyanın xarici işlər nazirinin müavini Vaçeslav Trubnikovu Azərbaycanda qəbul etdi. Görüşdə ölkə prezidenti erməniləri dəstəkləyən beynəlxalq təşkilatlarda hətta Azərbaycan ərazilərinin Ermənistən tərəfindən işgal olunduğunu da yazmadığını və ermənilər üçün həmin ərazilərin təhlükəsiz zona olduğunu bildirmələri haqqında məlumatlandırdı (13). Oktyabrın 16-da Azərbaycanda NATO-nun Avropadaki Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı general Cozef Ralstonun başçılıq etdiyi nümayəndə heyəti ilə ölkə prezidentinin keçirdiyi görüşdə terrorizmə qarşı mübarizə, Əfqanistanda aparılan əməliyyatlarda Azərbaycanın xidmətləri, 907-ci maddənin hüquqi qüvvəsinin düşməsi nəticəsində yardımın bərabər səviyyədə alınması barədə fikir mübadiləsi aparıldı (12,766). (ABŞ prezidenti Corc Buş 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması müddətinin uzadılması haqqında 2005-ci il yanvarın 13-də Birləşmiş Ştatların Dövlət Katibinə memorandum göndərdi (14,16 yanvar, 2005-ci il). Eyni xarakterli görüşlərdən biri də ATƏT-in Parlament Assambleyasının Avropanın 11 ölkəsinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə 2002-ci il noyabrın 7-də görüş oldu (15, noyabr 2002-ci il). Noyabrın 21-də NATO/Avroatlantika Tərəfdəşliq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqada keçirilən Zirvə görüşündə iştirak edən Heydər Əliyev və Robert Koçaryanın ATƏT-in Minsk qrupunun həmsədrleri Nikolay Qribkov, Rudolf Perina, Üq Perne və Anri Jakolən ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələləri, bu münaqişənin NATO/Avroatlantika Tərəfdəşliq Şurasının üzvü olan ölkələrin maraqlarına uyğun olması barədə fikirlər söylənildi.

ATƏT çərçivəsində aparılan işin həm mahiyyətində, həm də metodunda ciddi çatışmazlıqların aradan qaldırılması baxımından 2002-ci il daha bir itirilmiş il oldu. Təşkilat öz norma və prinsiplərinin həyata keçirilməsində ardıcıl və müvəffəq olmamışdı. Avropa Təhlükəsizliyinin qurulduğu suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər ATƏT regionunda hələ də qorunmalıdır. Bir sıra regionunda oxşar problemlərə seçimli yanaşma ATƏT-də üstünlük təşkil etməkdə davam edir. ATƏT-in gündəliyində insan hüquqları ilə bağlı problemlərin haqlı olaraq mühüm yer tutduğu halda iştirakçı dövlətlər ATƏT regionunda milyonlarla qaçqının problemlərinin həll olunması üçün, demək olar ki, hər hansı siyasi mərcada nümayiş etdirməmişdir. ATƏT regionunun bəzi hissələrinə bu təşkilat daha çox vəsait ayırdığı halda, digərləri hələ də ATƏT-in gündəliyinin ön xəttində deyildir. Bu məsələlər ətrafında Azərbaycan

Tarix və onun problemləri, № 3 2011

Respublikasının xarici işlər naziri Vilayət Quliyev ATƏT-in Nazirlər Şurasının 10- cu görüşündə fikir mübadiləsi aparmışdı (12,910).

907-ci maddənin tam ləğvi barədə 2007-ci il fevralın 6-da Milli Məclisin sədri Oqtay Əsədov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım məsələlərinin əlaqələndiricisi Tomas Adams ilə görüşdə müzakirə başlandı. Parlamenitin sədri ABŞ-la əlaqələrin inkişafı Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biri olmasına qeyd etdi. Daha sonra həmin il martın 14-də ATƏT-in Minsk qrupunun həmsədrleri Elmar Məmmədyarovla Vartan Oskanyanın Cenevrədə görüşü haqqında bəyanat yaydılar (16,156). Bəyanatda deyildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrleri Yuri Merzlyakov(Rusiya), Berner Fasye(Fransa), Mətyu Brayzə (ABŞ) və ATƏT-in hazırlığı sədrinin şəxsi nümayəndəsi Anji Kaspikin iştiraki ilə keçirilən görüşdə nazirlər İlham Əliyevin və Robert Koçaryanın 2006-ci il noyabrın 28-də olmuş görüşündə sonratərəflərin iurəli sürdüyü məsələlər ətrafında konstruktiv müzakirələr apardılar. Nazirlər də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə həmsədrlerin irəli sürdükləri əsas prinsiplər üzrə tərəflər arasında müzakirələrə imkan verən mövqelər barədə bir-birini məlumatlandırdılar.

2007-ci il sentyabrın 27-də Nyu-Yorkda ABŞ-GUAM görüşü keçirildi. (17,sentyabr,2007). BMT Baş Məclisinin 62-ci sessiyasının gündəliyində duran “GUAM ərazisində davam edən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” barədə məsələ ilə bağlı BMT-dək daimi nümayəndəliklərə tapşırıldı ki, BMT-nin üzvü olan dövlətlərin nümayəndə heyətləri ilə işi davam etdirmək, onları hazırlanmış qəvnamə layihəsi ilə tanış etsinlər və sənədin səsçoxluğu ilə qəbul olunmasına zəmin yaratsınlar. Münaqişənin həmin vaxtdakı durumu ilə əlaqədar fikir mübadiləsi aparıldı.

907-ci maddənin tammilə ləğvi barədə dəfələrlə Konqresdə müzakirə olunmuşdur. Texas ştatından olan konqresmen Solomon Ortiz qeyd etmişdi ki, Bill Suster və Eddi Bernis Consonla birlikdə Nümayəndələr Palatasının Təxsisatlar üzrə Komitəsinə 907-ci maddənin ləğvi ilə bağlı məktub göndərildi. Azərbaycana hərbi yardım daxil olmaqla ümumi yardımın göstərilməsi üçün səylər göstərilməsi qeyd edildi. Xüsusilə vurğulamaq lazımdır ki, Qafqaz regionunda Azərbaycan kimi hərbisiyasi, iqtisadi cəhətdən güclü olan dövlətlə tərəfdəşliq inkişaf etmiş ölkələr üçün də vacib amildir (18).

Neticədə qeyd etmək lazımdır ki, 1992-ci ildən bəri bu məsələ ilə bağlı mütəmadi görüşlər, səfələr keçirilməsinə baxmayaraq, Konqresdə bu problem həll olunmamış kimi qalır.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBIYYAT SIYAHISI

1. Section 907 of the Freedom Support Act: What is it?
2. 907-ci düzəliş ləğv olunmayıb// [faktxeber.com/232\\_907-ci-d252z601li351-l601287v-olunmay305b.html](http://faktxeber.com/232_907-ci-d252z601li351-l601287v-olunmay305b.html)
3. Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-in Milli Demokratiya İnstitutunun nümayəndə heyətini qəbul etmişdir//“Xalq” qəzeti 7 yanvar 2001-ci il №5 (23670)
4. Müstəqil Azərbaycan/ İndependent Azerbaijan, “Sədə” nəşriyyatı, 2001 səh 578
5. Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Kolin Pauell ilə görüşü // Azərbaycanın xarici siyaseti/ sənədlər məcmuəsi 2001 I hissə B, 2010. 1124 səh
6. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-a işgüzar səfərə yola düşmüşdür//“Azərbaycan” qəzeti, 3 aprel 2001-ci il №73
7. AR XİN Tarix- Arxiv İdarəsi “Azərbaycanın ABŞ-dakı Səfirliyinin 2001-ci il üzrə illik hesabatı” qovluğu. Qovluğun N-si 6, S.4, V 107
8. “Azərbaycan” qəzeti 28 yanvar 2005-ci il №20 (3939)
9. AR XİN Tarix- Arxiv İdarəsi “Azərbaycanın ABŞ-dakı Səfirliyinin 2001-ci il üzrə illik hesabatı” qovluğu. Qovluğun N-si 6, S.4, V 104

Tarix və onun problemləri, № 3 2011

10. Paşayev H. Yüksəkliyə doğru. ,B, 2008. 340 səh
11. "Dirçəliş-XXI əsr" jurnalı, №47, noyabr 2002
12. AR XİN Azərbaycanın xarici siyasəti/ sənədlər məcmuəsi 2002 I hissə.B,2010, 976 səh
- 13.“Azərbaycan” qəzeti, sentyabr 2002- ci il
- 14.“Respublika ” qəzeti, 16 yanvar 2005-ci il, №012(2253)
- 15.“Azərbaycan” qəzeti, noyabr 2002- ci il
16. AR XİN Azərbaycanın xarici siyasəti/ sənədlər məcmuəsi 2007,I hissə
- 17.“Yeni Azərbaycan” qəzeti, sentyabr 2007
18. www.ayna.az/2009-07-25/siyaset/345-Solomon-Ortiz-Shuster
- 19.AR XİN Azərbaycanın xarici siyasəti/ sənədlər məcmuəsi 2006,I hissə

**БИРДЖА БАЙРАМОВА АФГАН К.**

*Диссертант Исторического факультета БГУ*

*e-mail: birce\_bayramova@hotmail.com*

**«Статья 907» как нерешенная проблема в урегулировании армяно-азербайджанского, нагорно- карабахского конфликта**

В последние годы те или иные вопросы по Америко-Азербайджанских отношений превратились в особый объект обсуждений государства Америки и Конгресса. В государственных кругах увеличилась число союзников по ликвидации «статьи 907» по «Акту в Поддержку Свободы».

Вхождение Азербайджана в антитеррористическую кампанию, а также вопрос несущий важнейший стратегическое значение для союзников был заново поднят перед Конгрессом.

Несмотря на проведение урегулированных деловых встреч по этому вопросу с 1992 года, этот вопрос все еще остается не решенным.

**BIRJA BAYRAMOVA APHGAN**

*Candidate for a degree of History faculty of BSU*

*e-mail: birce\_bayramova@hotmail.com*

**“907 section” as unsettled problem in direction of conclusion of Armenian-Azerbaijan, Karabakh conflict**

Recent years some issues of US- Azerbaijan relations have been on the focus of discussions during the sittings of Congress. Therefore, the number of the supporters of the liquidation of 907 section of “Freedom Support Act” among the policymakers has been increased.

Azerbaijan’s strategic position and its involvement in antiterrorism campaign has resulted the rediscussion of this issue in the congress.

Since 1992, in spite of the numerous meetings of the officials, official visits, this issue still is unresolved.

*Rəyçilər: t.e.n. A.Musayev, t.e.d. Q.Ə.Əliyev*

*Avropa və Amerika ölkərinin yeni və müasir tarixi kafdrasının 14 sentyabr 2011-ci il tarixli iclasının qərarı ilə çapla məsləhət görülmüşdür (protokol № 01)*